

BAKİ UNIVERSİTETİNİN XƏBƏRLƏRİ

Nö 1

Sosial-siyasi elmlər seriyası

2023

UDK 340.5

HÜQUQ DÜŞÜNCƏSİNİN NEQATİV TƏZAHÜRLƏRİNİN ARADAN QALDIRILMASI

İ.H.CƏFƏROV

Bakı Dövlət Universiteti
cafarov_ilyas@mail.ru

Məqalədə ən əvvəl qeyd olunur ki, yetkin hüquq düşüncəsi ictimai münasibətlərin səmərəli tənzimlənməsinə müsbət təsir göstərir – hüquq qaydasının möhkəmləndirilməsinə xidmət edir.

Məqalədə bildirilir ki, cəmiyyətdə ikili dəyərlər mövcud olduqda hüquq öz həqiqi dəyərini itirir və onun vasitəsilə bütün şəxslərin tələbatlarını ödəmək mümkün olmur. Qeyd olunur ki, hüquq düşüncəsinin inkişafında maneə olan əsas meyl bəzi insanların davranışında zamanın və cəmiyyətin tərəqqisinə cavab verməyən neqativ xarakterli “sosial təcrübə”nin yer tutmasıdır. Bu “təcrübə”yə müvafiq olaraq, üstünlük birbaşa hüquqa deyil, məhdud sosial qrup dairəsində yayılmış davranış nümunələrinə verilir.

Müəllif xüsusü qeyd edir ki, ölkədə aparılan hüquqi islahatlar dərinləşdikcə hüquqa neqativ münasibət bəsləyən şəxslərin dairəsi də daralır.

Açar sözlər: hüquq, şürur, davranış, tənzimləmə, sistem, mentalitet, cəmiyyət.

Müasir dövrdə təkmil hüquq düşüncəsi əhəmiyyətli ictimai münasibətlərin tənzimlənməsinə böyük təsir göstərir, cəmiyyətin vəhdətinin təmin olunmasına, hüquq qaydasının möhkəmləndirilməsinə yardım edir. Hazırkı Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu uğurla həyata keçirilir. Bu hal qəbul olunan çoxsaylı normativ hüquqi aktların səmərəli icrası üçün habelə sırávi vətəndaşların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin yüksək səviyyəsini ehtiva edir. Vətəndaşların Konstitusiyaya və qanunlara hörmət ruhunda tərbiyə edilməsini, hər bir kəs tərəfindən hüquq normalarına şüurlu surətdə əməl edilməsini Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsinin mühüm şərti kimi dəyərləndirmək lazımdır.

Şübhəsiz, yüksək hüquq düşüncəsi hüquqauyğun davranışını şərtləndirən əsas amillərdən biridir. Mənəvi düşüncə şəxsin davranışının motivasiyasına mühüm təsir göstərdiyi halda, hüquq düşüncəsi bu təsiri daha da gücləndirir. Bu zaman hər bir kəs seçilən davranış qaydasını yalnız əxlaq nor-

malarına zidd olub-olmaması baxımından deyil, həm də hüquq normalarına uyğun olub-olmaması nöqtəyi-nəzərindən qiymətləndirir. Başqa sözlə, pozitiv hüquq düşüncəsinin mövcudluğu hüquq subyektini hüquq pozuntusundan çəkindirir, onun hüquqayğun davranışını şərtləndirir.

Cəmiyyətdə sağlam hüquq düşüncəsinin mövcudluğu habelə dövlət hakimiyyətinin möhkəmliliyinin, siyasi və hüquqi sistemlərin effektiv fəaliyyətinin əsasıdır. Hüquq düşüncəsi öz inkişafında əvvəlki dövrün nai-liyyətlərini tamamlayır və nisbi müstəqilliyi ilə səciyyələnir. Bununla yanaşı, hüquq düşüncəsi özündə aşağıdakı əlamətləri təcəssüm edir:

- obyektiv şəraiti adekvat deyil, yalnız təqribən düzgün əks etdirmək qabiliyyətinə malikdir;

- öz inkişafında yalnız maddi əsasların deyil, həm də tarixin olduqca mürəkkəb və son dərəcə müxtəlif sosial hadisələrin (siyasetin, əxlaqın, elmin, mədəniyyətin və s.) təsirinə məruz qalır;

- hüquq düşüncəsi köhnə hüquq düşüncəsinin üzərində yaranır, onları daim yeniləmək yolu ilə dəyişir, inkişaf edir;

- şüurun istənilən forması ya irəliyə baxaraq, ya da gercəklidən geri qalaraq ondan aralana bilir;

- hüquq düşüncəsinin özü həyatın maddi formalarının inkişafının gedisiñə əks təsir göstərə bilər.

Kütlələrin mənəvi təcrübəsi olaraq hüquq düşüncəsi hüquqi baxışlar-da, etiqadlarda, hərəkət motivlərində, qiymət, vərdiş, emosiya, norma və münasibətlərdə ifadə olunur, mənəvi əlaqə və münasibətlərin məzmununu təşkil edir. Əksetdirmə prosesi müəyyən dərəcədə sərbəst düşünən ayrı-ayrı şəxslərin şüurunda baş verir. Bununla yanaşı, cəmiyyətdə insanların və onların mənəvi yaradıcılıq məhsullarının qarşılıqlı əlaqəsi nəticəsində ictimai ideyalar, nəzəriyyələr, təlimlər, dəyərli ümumiləşdirmələr, göstərişlər yaranır ki, bunlar da fərdin şüuruna münasibətdə obyektiv amil kimi çıxış edir.

“Həm subyektiv, həm də obyektiv mənada hüquq düşüncəsi həmişə neqativ hallarda, yəni hüquqi normaların pozulma təhlükəsi yarandıqda aktuallaşır” (1, 47). Hər bir fərdin hüquq düşüncəsi sosial amillərin, ictimai münasibətlər sisteminin, onun daxil olduğu normativ dəyərin, ictimai praktikanın təsiri altında formallaşır. Bunlar onun hüquq düşüncəsinin ictimai xarakterini müəyyənləşdirir. Bununla yanaşı, fərdin hüquq düşüncəsi birbaşa onun həyat şəraitinin təsir obyektidir, məhz həmin şəxsin strukturunun tamlığını əks etdirir, onun özünəməxsusluğunu və təkrarolunmazlığını ifadə edir.

Hüquq düşüncəsi çoxsaylı zahiri amillərə münasibətdə nisbi müstəqilidir, uzun zaman kəsiyində dəyişilməz qalan bir təzahürdir. Konseptual baxımdan belə bir məqama diqqəti yönəltmək lazımdır ki, hüquq düşüncəsi hüquq sisteminin mənəvi əsasıdır və hətta köklü hüquqi islahatlar zamanı hüquq sisteminin sabitliyini təmin edir. Hüquq düşüncəsinə hər hansı for-

mada sabitlik xasdır və bu sabitlik siyasətin və iqtisadiyyatın bütün dəyişiklikləri zamanı hüququn milli ənənələrinin əsası qismində çıxış edən hüquqi təfəkkür tipini canlandırır. İctimai hüquq düşüncəsi və hüquq mədəniyyəti hüquqi ənənələrin qırılmaz inkişafını təmin edir, hüquqi varisliyin təminatına çevirilir.

Hüquq düşüncəsində ən mürəkkəb ziddiyyətlərdən biri müasir hüquq düşüncəsi ilə cəmiyyətin köhnə inkişaf mərhələlərindən qalmış hüquq düşüncəsi arasındaki ziddiyyətdir. Bu özünü ən bariz şəkildə ictimai və fərdi nailiyyətlərin, maddi sərvətlərin əldə olunmasına dair bəzi şəxslərdə formalasılmış qeyri-sağlam həyat tərzində göstərir. Belə ki, Rusiyada aparılmış sorğu zamanı 88% insanlar karyera yüksəlişinə və müvəffəqiyyətə aparan ən yaxşı yolu kimi şəxsi əlaqələri qeyd etdiyi halda, respondentlərin yalnız 39%-i nailiyyətin təməlində gərgin əməyin durduğunu qeyd etmişdir (2, 41). Göründüyü kimi cəmiyyətin ayrı-ayrı nümayəndələri tərəfindən müasir hüquq mədəniyyətinin bir sıra mühüm nailiyyətlərinin dərk edilməməsi kütləvi hüquq düşüncəsində arzuolunmaz yayınmalara gətirib çıxarır.

Hüquq düşüncəsində qüsurlu hüquqi görüşləri və təsəvvürləri aradan qaldırmaq məsələsi ilə əlaqədar qeyd etmək lazımdır ki, qüsurlu hüquq düşüncəsini həm mühafizəkar hüquqi ideya və görüşləri dəf etməklə, həm də psixoloji formaların yenidən qurulması ilə aradan qaldırmaq olar.

Müasir cəmiyyətin mənəvi, siyasi və hüquqi həyatı arasındaki ziddiyətlər onun müxtəlif tərəfləri arasındaki ziddiyyətlərdir. Belə ziddiyyətlərin obyektiv xarakter daşımاسının inkar edilməsi ictimai həyatın inkişafının qanuna uyğunluqlarının inkarı deməkdir. Nə qədər ki hüquq və siyaset mövcuddur, onlar arasında ziddiyyətlər də mövcud olacaq. Başqa cür ola da bilməz, çünki siyaset və əxlaq, bir qayda olaraq, hüquqdan irəlidə gedir. Buna görə də bunların arasındaki ziddiyyətlərin təsadüfi, cəmiyyətimizə yad bir şey olduğunu söyləmək obyektiv qanuna uyğunluqları inkar etmək deməkdir.

Şübhəsiz, cəmiyyətin əsas məqsədi meydana gələn ziddiyyətləri vaxtında üzə çıxarmaq və həll etmək, onların obyektiv mənbələrini tapmaqdan ibarətdir. Müasir şəraitdə Azərbaycan dövləti geniş xalq kütlələrini, mütəxəssis-alımları, praktiki işçiləri hüquq yaradıcılığına cəlb edir. Ancaq bu və ya digər hüquq ideyaları yalnız dövlət onları normativ hüquqi aktlarda təsbit etdikdən sonra hüquq normallarına çevirir. Deməli, müasir şəraitdə mənəvi-hüquqi və siyasi şüura, cəmiyyətin bütün mənəvi-siyasi həyatına münasibətdə bütün normativ hüquqi aktların nisbi müstəqilliyini aradan qaldırır. Bu da məntiqi olaraq mənəvi sahənin müxtəlif elementlərinin uygunsuزلığına səbəb olur, onlar arasında ziddiyyətlər yaradır.

Hər bir şəxsin həyat şəraiti fərdi və təkrarolunmaz olduğuna görə onun hüquq düşüncəsi ictimai münasibətlərin tipik cəhətlərini əks etdirməklə

yanaşı, spesifik xüsusiyyətlərə də malikdir. Buna görə də “fərdi hüquq düşüncəsi” ifadəsinin işlədilməsi heç də şəxsin hüquq düşüncəsinin ictimai xarakterini inkar etmir, ayrılıqda götürülmüş bir insanın hüquq düşüncəsində mövcud təkrarolunmaz fərdi xüsusiyyətləri vurğulamaq məqsədinə xidmət edir.

İnsanların mənəvi dünyası zəngin və rəngarəngdir, onların həyat şəraitləri fərqlidir. Fərdlərin hüquq düşüncəsindəki fərqlər də bununla bağlıdır. Obyektiv qanuna uyğunluqları nəzərə alan, elmi əsləslərə söykənən fərdi hüquq düşüncəsi, hətta ictimai hüquq düşüncəsinin inkişafını qabaqlaya bilər. Burada səhbət cəmiyyətin önündə duran, onun inkişafına istiqamət verən ideoloqların, nəzəriyyəcılərin fərdi hüquq düşüncəsidən gedir. Eyni zamanda cəmiyyətdə bəzi fərdlərin hüquq düşüncəsi cilizlaşmış ola bilər, onların dünya görüşündə və düşüncəsində mənfi təyinatlar mövcud ola bilər və bu səbəbdən hüquqi hallara səhv qiymət verilə bilər.

Fərdi hüquq düşüncəsi bir çox obyektiv və subyektiv faktorların təsiri altında inkişaf edir. Onun inkişafının qeyri-bərabər və ziiddiyətli xarakteri də bununla izah edilir. Fərdi hüquq düşüncəsində hüquq dəyərlərinin eksəriyyətinin qəbulu və müəyyən hüquqi halların qiymətləndirilməsində natamamlığı müşahidə etmək olar.

Müasir cəmiyyətdə hüquqi tərbiyənin düzgün qurulması, vətəndaşların hüquq mədəniyyətinin formalasdırılması, hüquq düşüncəsində onun inkişaf meyillərini müəyyənləşdirən xüsusiyyətləri və tərbiyəvi işlə, praktik hüquq fəaliyyəti vasitəsilə aradan qaldırılmalı olan qüsurlu cəhətləri göstərmək üçün fərdlərin hüquq düşüncəsində hüquqi halların dərinliyində fərqlərin aşkar edilməsi onların qiymətləndirilməsi zamanı çox vacibdir.

Hüquq subyekti tərəfindən hüquqi göstərişlərin qiymətləndirilməsi və qəbul edilməsi olduqca mürəkkəb bir prosesdir. “Bioloji amillərinin üstünlüyü ilə xarakterizə edilən şəxslər cəza qorxusu qarşısında qanuna əməl etməyə meyilliidlər. Qorxu davranışın səbəbi kimi, insan fəaliyyətinin bir çox sahələri üçün xarakterikdir, ancaq hüquq düşüncəsi nəzəriyyəsində tədqiqatçılar hüquq düşüncəsini təşkil edən bu mühüm fenomendə yan keçirlər.

İctimai mənafeləri üstün tutan şəxslər qanun çərçivəsində davranmağa meyilliidlər. Bu, onlarda pozitiv davranış modeli tərbiyə edilərkən şüurlarda möhkəmləndirilmiş stereotipin, vərdişin nəticəsidir. Belə təsəvvür edilir ki, həmin qrup daha genişdir, ancaq təəssüf ki, hüquqi yeniliklərə münasibət baxımından kifayət qədər ətalətlidir.

Fərdi-psixoloji amilləri üstün tutan şəxslərin qanun çərçivəsində davranmağa meyilli olmaları həmin davranışın düzgünlüyü və zəruriliyinə əminlikləri ilə bağlıdır. Bu həm də onların qanunun təbiətini və ruhunu kifayət qədər yaxşı dərk etmələri ilə bağlıdır. Problem ondan ibarətdir ki, bu adamların şüurunda optimal hüquq düşüncəsi modeli ya ədalət ideyası və ya

kifayət qədər aqressiv sosial model çərçivəsində bütün cəmiyyətin modifikasiyasının məqsədə uyğunluq ideyası ilə sıx bağlıdır”(3, 119).

İ.A.İlyin doğru yazır ki, “hüquq düşüncəsi olmayan insan yoxdur, ancaq biganələşmiş, hüquq düşüncəsi pozulmuş insanlar da çoxdur. Hüquq düşüncəsi bir mənəvi orqan kimi insan üçün çox zəruridir. O, bu və ya digər şəkildə insanın bütün həyatında iştirak edir, hətta insan cinayət törətdikdə, qonşularını incidəndə, Vətənə xəyanət edəndə belə hüquq düşüncəsi mövcuddur, çünki zəif, eybəcər, satqın, kölə hüquq düşüncəsi daxili mənəvi quruluşu düzgün olmasa da, yenə hüquq düşüncəsidir”(4, 224).

Hal-hazırda vətəndaşların hüquq düşüncəsinin inkişafı prosesində köhnə hüquqi baxışların aradan qaldırılması məsələsinə çox diqqət ayırmalı lazımdır. Hüquq düşüncəsində keçmişin qalıqları, təəssüf ki, bütün ümumi köhnəlmış adətlər sırasında müəyyən yer tutur və onların aradan qaldırılması son dərəcə mühüm əhəmiyyət daşıyır.

İnsanların hüquqa münasibətlərindəki səciyyəvi qüsurlarına şüurun müxtəlif təzahürləri aiddir. Bunlar əsasən qanunların gücünə inamın olmamasından, onlardan yan keçmək, onları pozmaq cəhdlərindən, hüquq normalarına biganə münasibətdən ibarətdir. Bəzi vətəndaşlarda köhnə düşüncə tərzinin mövcudluğunu, həmçinin ictimai psixologiyanın inkişaf qanunları ilə izah etmək olar. O, yeni şəraitdə əsasını itirmiş qaydaları sabit davranış normaları kimi möhkəmləndirməyə qadirdir və yalnız köhnə düşüncə qalıqları kimi təzahür edir.

Köhnə hüquq düşüncəsinin, hüquq pozuntularının mövcudluğu yalnız şüurun ictimai münasibətlərin müasir inkişaf səviyyəsindən geri qalması, destruktiv qüvvələrin təsiri ilə deyil, həmçinin cəmiyyətin inkişafının daxili obyektiv və subyektiv amilləri, inkişaf prosesində yaranan ziddiyətlərlə izah edilir. Bu ən əvvəl yad həyat tərzinin, maddi çətinliklərin təsiridir. Bundan əlavə belə arzuolunmaz halların yaranmasında inzibati və tərbiyə işin qüsür və çatışmazlıqlarını da qeyd etmək lazımdır. Mövcud qanunların və əxlaq normalarının konkret pozuntularına laqeyd münasibət, hüquq pozuntuların və cinayət əməllərinin profilaktikası üzrə işin zəifliyi bu səbəblərin təsirini daha da dərinləşdirir.

Məlum olduğu kimi, ictimai şüur ictimai münasibətlərdən asılıdır və ictimai münasibətlərlə müəyyənləşdirilir, şüurun ictimai münasibətlərdən geri qalmasının sosial əsası onun qeyri-bərabər inkişafına xidmət edir. İnsanların düşüncəsinin əsas formalaşma prosesi cavan yaşlarında baş verir. Buna görə də elə alınır ki, bu gün yaşayan yaşlı adamların düşüncəsinin əsas elementləri bir neçə onilliklər bundan əvvəl obyektiv proseslər əsasında formalaşmışdır. Gənclərə gəldikdə onların şüuru bütövlükdə bugünkü mövcudluğunu əks etdirir, ancaq yaşlarına görə obyektiv gerçəklilikin yenidən qurulmasında istənilən səviyyədə rol oynamır. Halbuki cari qanunvericilik səviyy-

yəsində onların fəaliyyətlərinin məqsədyönlü inkişafı üçün əsaslı qərarlar verilmişdir. Belə ki, “Gənclər siyaseti haqqında” Azərbaycan Respublikasının 9 aprel 2002-ci il tarixli Qanununun 11-ci maddəsinə görə “Gənclər bilavasitə və ya yaratdıqları təşkilatlar vasitəsi ilə dövlət orqanları qarşısında təkliflər irəli sürə, müvafiq qanunvericilik aktlarının hazırlanmasında, gənclər siyasetinin əsas istiqamətlərinə uyğun programların həyata keçirilməsində iştirak edə bilərlər” (5).

İctimai münasibətlərin inkişafının qeyri-bərabərliyi, bunlardan bəzilərinin daha tez, digərlərinin isə daha ləng inkişafı sonda belə bir vəziyyətin yaranmasına gətirib çıxarır ki, düşüncə heç də həmişə qabaqcıl, mütərəqqi meyilləri əhatə edə bilmir, cəmiyyətin artıq keçdiyi, köhnəlmış ənənə və təsəvvürlərdə “ilişə” bilər. Düşüncənin eyni tərkibli olmaması, onda keçmişin mühafizəkar görüşlərinin ifadə olunması da bununla izah edilir.

İctimai şüurun bir forması kimi, hüquq düşüncəsi insanın instinkтив, ehtiraslı və ya mücərrəd təbiətində deyil, əbədi “təbii” qanunlar çərçivəsində deyil, ictimai münasibətlər sistemində formalaşır. Burada iqtisadi münasibətlər yalnız hüququn meydana gəlməsi, dövlət iradəsinin formalaşması üçün imkan yaradır. İqtisadi münasibətlər davranış normalası yaratmir, bunlar qanunvericilik vasitəsilə dövlətin obyektivləşdirdiyi hüquqi təsəvvürlər yaradır.

Hüquq düşüncəsi ictimai şüur forması kimi ictimai münasibətlərin müəyyən hissəsini əks etdirir, həm də yalnız iqtisadi həyat hadisələrini deyil, cəmiyyətin sosial və siyasi həyat hadisələrini də əks etdirir. Bunun dərəcəsi də ictimai həyatın həmin sahələrinin praktik fəaliyyət sahəsindəki mövqelərindən asılıdır, yəni bilavasitə həyat əlamətlərinə malikdir. Belə bir mülahizəni nəzərə alsaq ki, “hüquq düşüncəsi qüvvədə olan hüquqa, hüquqi hallara, yeni yaradılan hüquq normalarına münasibəti ifadə edən hissələr, əhvallar, ideyalar, təsəvvürlər, baxışlar və s. məcmusudur” (6, 506), deməli, qüvvədə olan hüquq normalarına uyğun gəlməyən köhnə hüquqi baxışlar köhnə hüquq düşüncəsinin məzmununu təşkil edir.

Keçid dövründə əhalinin hüquq düşüncəsinin aşağı səviyyəsi tələb və maraqların, dəyər oriyentasiyaları və göstərişlərin, norma və ənənələrin, hüquq münasibətləri subyektlərinin düşünülmüş hüquqi obrazlarının bir-birinə uyğun olmamasının nəticəsi kimi meydana çıxır. Mənəvi sferada keçid dövrünün özünəməxsusluğu ondan ibarətdir ki, hüquq düşüncəsi nəinki artıq formalaşmış hüquq münasibətlərini əks etdirir, həm də gələcəkdə yaranacaq münasibətlər üçün zəmin yaradır. Buna görə də hüquqi dövlətə doğru hərəkət yalnız cari qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində deyil, həm də insanların hüquq düşüncəsi səviyyəsinin yüksəldilməsi istiqamətində olmalıdır.

“Destruktiv informasiya təsirinə qarşıdurmanın əsas istiqaməti kütləvi

informasiya vasitələrinə münasibətdə cəza siyasətinin gücləndirilməsi olma-
malıdır. Lakin hal-hazırda bu, müşahidə edilməkdədir. Bunun yayılmasına
qarşı aşağıdakı vasitələrlə fəal təsir göstərilməlidir: hamılıqla qəbul edilmiş
əxlaq normaların və qanunların əsasını təşkil edən, destruktiv informasiya
təsirinin təhlükəsini başa salan və onlarla mübarizədə uğur qazanmaq im-
kanlarını aydınlaşdırın ideyaların geniş təbliğatı və bununla yanaşı, kütləvi
informasiya vasitələrindən və digər informasiya mənbələrindən qeyri-hü-
quqi ideologiya və psixologiyanın formalaşdırılmasının qarşısını qanunve-
riciliklə almaq; jurnalist etikası, yayılan informasiyanın və s. obyektivliyi və
səhihliyinin pozulmasına görə əlavə məsuliyyət dərəcəsi müəyyən edən kor-
porativ normativ mənbələrin inkişafı; informasiyanın təfərrüatlı təhlili və
qanunvericilik bazasının təkmilləşdirilməsində normativ tənzimləmənin bu
praktikasının qeydiyyatı; cəmiyyət və dövlətin mühüm həyat və fəaliyyət
sahələrində informasiya təhlükəsizliyinin göstəriciləri və xarakteristikasının
monitorinq sisteminin formalaşdırılması və s.” (7, 20).

Sağlam hüquq düşüncəsi nəinki vətənpərvərlik hissələrinin dövlət ob-
razını rədd etmir, hətta bu vəziyyətləri həm fərd, həm də bütövlükdə cə-
miyyət üçün sözsüz dəyərli və zəruri hal kimi təbliğ edir.

Vətəndaşların hüquq düşüncəsi fəaliyyətinin mürəkkəbliyi və ziddiy-
yəti olması hüquq düşüncəsinin müxtəlif sosial sistemlərdən, o cümlədən
inkişafda olan sistemlərdən asılılığı ilə şərtləndirilir. Hüquq düşüncəsi sosial
dəyişikliklər sisteminə hüquq sisteminin digər elementlərinə nisbətən daha
gec və sosial-iqtisadi münasibətlərin müxtəlif sistemlərindən isə xeyli gec
qoşulur. Qarşılıqlı əlaqədə olan sosial sistemlərin təhlili göstərir ki, hüquq
düşüncəsi daha çox öz daxili mexanizmlərinin təsiri ilə deyil, xarici amillə-
rin təsiri vasitəsilə inkişaf edir.

Fərdi və kütləvi hüquq düşüncəsinin dəyişməsinə təsir göstərən əsas
amil kimi sosial-psixoloji prosesləri nəzərdən keçirmək lazımdır. Hüquq dü-
şüncəsinin dəyişməsinin sosial-psixoloji amili öz təsirini hüquq mentaliteti
vasitəsilə göstərir. Xalqın vahid milli mentalitetinin yaranması son dərəcədə
vacibdir. Bu əhalinin hüquqi və siyasi şüurunun yüksəldilməsi, ölkənin hə-
yat və fəaliyyətini tənzimləyən qanun və normaların optimallaşdırılması, on-
ların ölkə insanları tərəfindən qarvanılmasını və dəstəklənməsini təmin edən
mühitin yaradılması, əhalinin “sinxron şüurunun” formalaşması yolu ilə
mümkündür, yəni “sinxron şüura” malik olan əhali ölkədə baş verən iqtisadi,
siyasi və s. olayları yaxın meyarlarla qiymətləndirir, onlara təxminən
eyni cür reaksiya verir, ölkədə həyata keçirilən siyasi fəaliyyətdə rəvan şe-
kildə iştirak edir (8, 45).

Elmi ədəbiyyatın və praktiki sahənin təhlili göstərir ki, bütövlükdə
Azərbaycan Respublikasının vətəndaşları tərəfindən cəmiyyətimizdə uzun
illər ərzində formalaşmış hüquqi dəyərlər hüquq düşüncəsinin mövcudlu-

günun zəruri şərti kimi tam qavranılır. Vətəndaşların hüquq düşüncəsindəki baş verən dəyişikliklər hər zaman dəyərin dəyişməsi ilə əlaqədardır. Vətəndaşların hüquq düşüncəsində olan daxili ziddiyətlər isə müxtəlif sosial amillərlə şərtlənir. Buna baxmayaraq bütövlükdə müasir cəmiyyət struktur cəhətdən daha nizamlanmış xarakterə malikdir və müxtəlif sosial qrupların artan tələbatlarını ödəmək potensialını tam aydın müəyyənləşdirir. Qüvvədə olan qanunvericilik sosial zəmanətləri təsbit edir, onların həyata keçirilməsi prosesi isə şəxsiyyətlə cəmiyyət arasında münasibətləri birbaşa əlaqələndirir.

Müasir dövrdə vətəndaşların hüquq düşüncəsinin dəyişdirilməsinin mühüm amili qismində hüquq sisteminin dinamikası çıxış edir. Belə bir şəraitdə insanların zəruri tələbatlarını ödəməyən hüquqi qayda dəyər qismində çıxış edə bilməz. Bu zaman həmin hüquqi qaydanın dəyər kimi yüksək səviyyədə bəyan olunması elə də önəmli deyil. Başqa sözlə, demokratik inkişaf modeli çərçivəsində qəbul edilən hüquq normaları onlar vasitəsilə ödənilən tələbatlara uyğun gəlməlidir.

Vətəndaşların hüquq düşüncəsinin inkişafı onun ifadə formaları ilə sıx bağlıdır. Bu, xüsusən vətəndaşların hüquqi mövqelərinin müxtəlifliyində ifadə olunur. Bununla əlaqədar olaraq, vətəndaşların prinsipial hüquqi mövqelərinin aşağı düşməsinə yol vermək olmaz. Təəssüf ki, bunun əlamətləri Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşlarında özünü göstərməkdədir, onlar sosial qarşılıqlı təsirin hüquqi mexanizmləri ilə yanaşı, həm də qeyri-hüquqi mexanizməri haqqında kifayət qədər məlumatlıdır.

Həmçinin qeyd etmək lazımdır ki, ikili hüquqi dəyərlər şəraitində hüquq öz həqiqi dəyərini itirir və onun vasitəsilə yalnız bəzi hallarda ayrı-ayrı şəxslərin və ya qrupların mühüm tələbatlarını ödəmək mümkün olur. Hüquq düşüncəsinin inkişafındakı əsaslı neqativ meyl kimi, həmçinin şəxsin davranışında zamanın və cəmiyyətin tərəqqisinə cavab verməyən bəzi neqativ xarakterli “sosial təcrübə”nin yer tutması qeyd oluna bilər. Bu “təcrübə”yə müvafiq olaraq, üstünlük hüquqa deyil, digər, bəzən məhdud sosial qrup dairəsində yayılmış hüquqazidd davranışlı qaydalarına verilir.

Hüquq düşüncəsi elə ayrılmaz keyfiyyətlərə malikdir ki, bunlar hüquq sisteminin təkmilləşdirilməsi zamanı hüquq düşüncəsinə istiqamətverici təsir göstərirlər. Habelə qeyd etmək lazımdır ki, fərdi və kütləvi hüquq düşüncəsi sosial aktiv xarakterlə yanaşı, həm də tənzimləyici xarakterə malikdir. Belə bir vəziyyət hüquq düşüncəsinin, həmçinin hüquqi tənzimləmə problemləri prizmasından nəzərdən keçirilməsini zəruri edir ki, bunun köməyi ilə mövcud sosial-hüquqi münasibətlər sistemini təkmilləşdirmək mümkündür. Hüquqi siyasetin ardıcıl və sistemli olmaması hüquq sisteminin özünün mövcudluğunu təhlükə altına alır. Hal-hazırda yeni Azərbaycan cəmiyyətinin sosial sisteminin sabitləşməsi şəraitində hüquq siyasetinin mühüm ori-

yentirlərinin müəyyənləşdirilməsi üçün xeyli zəmin yaradılmışdır. Bunlardan biri hüquq düşüncəsinin formallaşma və inkişaf prosesinə sistemləşdirilmiş təsir olmalıdır.

Hüquqi siyaset hüquq düşüncəsinin təkmilləşdirilməsi sahəsində, ilk növbədə, yeni dövlət və ictimai strukturların yaradılmasını, həmçinin hüquq düşüncəsinin formallaşdırılması və inkişafı sahəsindəki mövcud strukturların qaydaya salınmasını nəzərdə tutur. Beləliklə, yeni hüquqi təhsil və tərbiyə sisteminin formallaşdırılması zəruri bir amil kimi vətəndaşların hüquq düşüncəsinin formallaşdırılması və inkişafında ailənin, hüquq mühafizə orqanlarının və digər təşkilatların qüvvələrini birləşdirməyə imkan verir.

Hüquq düşüncəsinin formallaşdırılması və inkişafına idarəedici təsirin sosial və sosial-psixoloji metodlarını nəzərdən keçirərkən qeyd etmək lazımdır ki, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafı, ümuməbəşəri dəyərlərin üstünlüyü şəraitində idarəetmənin sosial metodları (ümumiliyə təsir vasitəsilə) sosial-psixoloji metodlara (şəxsiyyətə təsir vasitəsilə) nisbətən, daha az effektiv olur.

Hüquq düşüncəsinin formallaşdırılması və inkişafı prosesinə edilən təsirin effektivliyi hal-hazırda hüquq düşüncəsinin təkmilləşdirilməsinin konkret olaraq hər hansı mərhələsində konkret nəticənin əldə edilməsi ilə deyil, həmin təsirin dövlət strukturlarının ümumi rəhbərliyi, müxtəlif ictimai təşkilatların iştirakı ilə sistematik, elmi cəhətdən əsaslandırılmış fəaliyyət ilə müəyyənləşdirilir.

Hüquq düşüncəsi hüquq sistemində kifayət qədər mühüm funksional yük daşıyır: informasiya axınının hüquq sistemindən hüquq fəaliyyəti subyektinə çevriləməsi və əksinə. Belə informasiya mübadiləsi hüquq düşüncəsi sahəsində hüquqi kateqoriya, konsepsiya, hüquq düşüncələrində həyata keçirilir ki, insanlar hüquqi gerçəkliliyi məhz bunların köməyi ilə həyata keçirirlər. Hüquq düşüncəsi hüquqi inkişafın ümumi əhvali-ruhiyyəsini və vəziyyətini əks etdirməklə, hüquq sisteminin intellektual əsası qismində çıxış edir.

Hüquq düşüncəsini dəyişən hüquq sisteminin daxili komponenti kimi başa düşmək hüquqi inkişafın məqsəd və vəzifələri arasındaki determinasiya əlaqələrini nəzəri cəhətdən təhlil etməyə imkan verir. İctimai inkişafın keçid dövründə hüquq düşüncəsində hüquq sisteminin ümumi mənəvi ruhu əks olunur. Buna görə də belə hüquq düşüncəsinə xas olan transformasiyalar xüsusi diqqətə layiqdir.

Daha müterəqqi münasibətlərə keçidin əlamətləri milli hüquq sisteminin komponentlərində də müşahidə edilir. Bu dövrdə hüquq düşüncəsinə kifayət qədər inkişaf etmiş, lakin tam formallaşmamış sistem kimi xarakterizə etmək düzgün olardı. Bu cür vəziyyət tam obyektiv səbəblərlə izah olunur. Belə ki, cəmiyyətimizin hüquq düşüncəsi əvvəller hökmran olan hüquqi dəyərlərin rədd edildiyi, yeni dəyərlərə münasibətdə isə hələ ümumsosial

konsensusun formalaşmadığı bir dövrdə inkişaf edir. Vahid mənəvi-hüquqi məkanın olmaması qanunvericilik sistemindən fərqli olaraq hüquq düşüncəsinin tez bir zamanda köklü şəkildə yenilənməsini qeyri-mümkün edir. Bundan əlavə, hüquqi təcrübənin bir hüquq subyektləri nəslindən digərinə ötürürləmə mexanizminin olmaması nümunəvi hüquq düşüncəsinin formalaşdırılması işində də müəyyən çətinliklər yaradır.

Keçid dövründə hüquq düşüncəsinin ziddiyətliliyi hüquq sisteminin digər komponentlərinin mükəmməl olmamasından irəli gəlir. Hüquq düşüncəsi ideya və hissələrdə bunların vəziyyətini eks etdirmək üçündür. Bütün hüquqi məsələlərin tənzimlənməsi və milli mentalitetə, hüquq mədəniyyətinə uyğunlaşdırılmamış bəzi dəyərlərin əzx edilməsi əhalinin eksəriyyətinin hüququ başa düşməsini və mənimsəməsini, kütlənin şüurunda sabit hüquq ənənələrinin formalaşmasını çətinləşdirir.

Bütövlükdə hesab edirik ki, milli hüquq sisteminin hazırkı inkişafi müasir ümumbəşəri dəyərlərin Azərbaycan Respublikası vətəndaşlarının hüquq düşüncəsinə göstərdiyi təsirinin güclənməsi şəraitdə uğurla davam edir, yəni ölkədə vətəndaşların artan tələbatlarının ödənilməsinə söykənən hüquq islahatları həyata keçirilir.

Şübhəsiz, ölkədə aparılan hüquqi islahatlar dərinləşdikcə hüquqa neqativ münasibət bəsləyən şəxslərin dairəsi də daralır. Lakin bir anda cəmiyyətin sosial cəhətdən özünü doğrultmuş ümidişlərinin həyata keçməsi, qısa tərxi müddət ərzində hüquq sisteminin köklü şəkildə yenidən qurulması mümkün deyil. Hesab edirik ki, cəmiyyət üzvlərinin eksəriyyətinin həyat tərzinin hüquqi tənzimləmənin qanuna uyğunluqlarına müvafiq olaraq ardıcıl yüksəlişi sabit hüquqi inkişafın tələblərinə daha çox cavab verir.

ƏDƏBİYYAT

1. Safaralieva R. The society, law and ethics / Corruption. Manual by Transparency Azerbaijan Non-Governmental Organization. Baku: "Yeni Nəsil" Publishing House, 2002, p. 38-45.
2. Евплова Н.Ю. Правосознание молодежи: теоретический и социологический аспекты: Дис. ... канд. юрид. наук. Самара, 2000, 176с.
3. Ахмедшин Р.Л. Психологические аспекты феномена «правосознание» // Вестник Томского государственного университета, 2011, № 344, с. 118-119.
4. Ильин И.А. Собрание сочинений. В 10-ти т. Т. 1. М.: Русская книга, 1993, 400с.
5. "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının 9 aprel 2002-ci il tarixli Qanunu // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 231.
6. Теория государства и права: Учебник / Под ред. М.М. Рассолова. М.: Закон и право, 2004, 735с.
7. Рыков А.Н. Деструктивное воздействие средств массовой информации на правосознание граждан: правовые проблемы формирования информационного общества: Автореф. дис... канд. юрид. наук. Ростов-на-Дону, 2002, 23с.
8. Hacıyeva V. Milli mentalitet siyasətin optimallıq amili kimi // Fəlsəfə və sosial-siyasi elmləri, 2003, № 3-4, s. 44-48.

УСТРАНЕНИЕ НЕГАТИВНЫХ ПРОЯВЛЕНИЙ ПРАВОСОЗНАНИЯ

И.Х.ДЖАФАРОВ

РЕЗЮМЕ

В статью в первую очередь отмечается, что зрелое правосознание оказывает позитивное воздействие на эффективность регулирования общественных отношений, служит укреплению правопорядка.

В статье подчеркивается, что в условиях наличия в обществе альтернативных ценностей право утрачивает свою ценность, что понижает его роль обеспечения интересов личности. Указывается, что основным фактором, препятствующим развитию правосознания, является наличие в поведении некоторых индивидов противоречащей духу времени и прогрессу общества «социальной практики» негативного характера. В соответствии с этой «практикой» приоритет придается не правовым предписаниям, а получившим распространение в среде узкого социального круга образцам поведения.

Автор особо отмечает, что по мере углубления осуществляемых в стране правовых реформ сужается и круг лиц, выражающих негативное отношение к праву.

Ключевые слова: право, сознание, поведение, регулирование, система, mentality, общество.

ELIMINATION OF NEGATIVE FEATURES OF LEGAL CONSCIOUSNESS

I.H. JAFAROV

SUMMARY

It is noted in the article that perfect legal consciousness has a positive impact on the effectiveness of the regulation of social relations, helps to strengthen the rule of law.

It is emphasized that in the presence of alternative values in society, the right loses its value and it becomes impossible to satisfy the needs of all persons through it. It is indicated that the main factor hindering the development of legal consciousness is the presence in the behavior of some people of a “social practice” of a negative nature that is contrary to the spirit of the times and the progress of society. In accordance with this “practice”, priority is given not directly to law, but to the rules of conduct that have become widespread among a narrow social group.

The author emphasizes that as the legal reforms being carried out in the country deepen, the circle of people with a negative attitude towards law will narrow.

Keywords: law, consciousness, behavior, regulation, system, mentality, society.